

1. Maliyyə vəziyyəti haqqında hesabat			
		min manatla	
		Hesabat dövrü	Ötən ilin sonu
1	Aktivlər:	256 198.16	245 042.91
1.1	Nağd pul vasitələri və ekvivalentləri, o cümlədən bəkləndirilmiş nağd vəsait	19 852.32	20 857.58
1.2	Ticarət və investisiya qiymətli kağızları	-	-
1.3	Banklar və digər maliyyə institutlarındakı depozitlər	-	-
1.4	Banklar və digər maliyyə institutlarına verilən kreditlər	3 728.79	2 235.43
1.5	Müştərilərə verilmiş kreditlər	199 255.27	190 865.20
1.5.1	a) istehlak kreditləri	2 488.17	2 200.68
1.5.2	b) biznes kreditləri	128 564.22	126 227.09
1.5.3	c) daşınmaz əmlak kreditləri	68 202.87	62 437.43
1.5.4	d) digər kreditlər	-	-
1.5.2	(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat)	20 670.80	20 210.84
1.5.3	Müştərilərə verilmiş kreditlər (xalis)	178 584.47	170 654.36
1.6	Əmlak və avadanlıqlar	14 779.67	11 640.50
1.7	Qeyri-maddi aktivlər	132.83	130.45
1.8	Təxirə salınmış vergi aktivləri		
1.9	Balansdankenar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	5.15	58.79
1.10	Digər aktivlər	39 125.24	39 583.37
2	Öhdəliklər:	190 654.33	179 965.36
2.1	Depozitlər	103 019.98	94 488.62
2.1.1	a) fiziki şəxslərin depozitləri	80 670.21	68 888.38
2.1.2	b) hüquqi şəxslərin depozitləri	22 349.77	25 600.24
2.2	Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	5 500.00	5 500.00
2.3	Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər	75 772.57	71 702.69
2.4	Borc qiymətli kağızları	-	-
2.5	Cari vergi öhdəlikləri		
2.6	Təxirə salınmış vergi öhdəliyi		
2.7	Subordinasiya borc öhdəlikləri		
2.8	Digər öhdəliklər	6 361.77	8 274.05
3	Kapital:	65 733.96	65 077.56
3.1	Sohmdar kapitalı	64 910.09	64 910.09
3.2	Sohmin qiymətinin dəyişməsindən gəlir (zərər)		
3.3	Bölügdürülməmiş mənfəət	- 1 434.27	- 2 060.66
3.4	Ümumi ehtiyatlar:	2 258.14	2 228.12
3.4.1	a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2 258.14	2 228.12
3.4.2	b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyat	-	-
3.4.3	c) digər ümumi ehtiyatlar	-	-
4	Cəmi öhdəliklər və kapital	256 388.29	245 042.91

2. Mənfəət və zərər haqqında hesabat			
		min manatla	
		Cari dövr	Keçən ilin müvafiq dövrü
1	Faiz gəlirləri:	10 591.32	9 650.24
1.1	Müştərilərə verilmiş kreditlər	8 212.30	6 981.23
1.2	Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri	331.64	973.07
1.3	Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri	2 047.38	1 695.95
1.4	Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlir	-	-
1.5	Digər faiz gəlirləri	-	-
2	Faiz xərcləri:	6 818.67	5 870.28
2.1	Depozitlər üzrə faizlər	2 831.83	2 440.74
2.2	Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri	3 986.85	3 429.55
2.3	Calb edilmiş kreditlərə görə ödənilən faizlər		
2.4	Pul bazarı alətlərinə ödənilən faizlər		
2.5	Qiymətli kağızlar üzrə faizlər		
2.6	Digər faiz xərcləri		
3	Xalis faiz gəlirləri(xəzəni)	3 772.65	3 779.96
4	Qeyri-faiz gəlirləri:	5 678.03	5 011.53
4.1	Alınan haqq və komissiya gəliri	3 782.62	3 715.23
4.2	Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)	1 752.71	1 161.30
4.3	Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər		
4.4	Digər gəlirlər	142.70	135.00
5	Qeyri-faiz xərcləri:	7 303.54	6 461.18
5.1	Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər	3 082.43	2 897.51
5.2	Ümumi və inzibati xərclər	1 966.06	1 762.10
5.3	Amortizasiya xərcləri	1 179.85	976.69
5.4	Digər xərclər	1 075.20	824.88
6	(Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat	1 748.37	2 083.47
7	Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)	398.76	246.84
8	Mənfəət vergisi		
9	Dövr üzrə xalis mənfəət	398.76	246.84

3. Pul vasitələrinin hərəkəti haqqında hesabat			
		min manatla	
		Cari hesabat dövrü	Əvvəlki hesabat dövrü
1	Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vasitələrinin hərəkəti	476.77	64.27
1.1	Alınmış faizlər	6 573.44	3 925.64
1.2	Ödənilmiş faizlər	- 5 976.76	- 3 913.88
1.3	Alınmış haqq və komissiyalar	3 782.62	2 411.19
1.4	Ödənilmiş haqq və komissiyalar	- 973.62	- 617.59
1.5	Xarici valyuta əməliyyatlarından xalis gəlir	2 078.45	1 551.47
1.6	Xarici valyutada törəmə maliyyə alətlərindən realizasiya olunmuş xalis gəlir		
1.7	Ödənilmiş əmək haqqı və digər kompensasiyalar	- 3 082.43	- 1 992.48
1.8	Ödənilmiş ümumi və inzibati xərclər	- 992.43	- 645.24
1.9	Ümidsiz borclardan daxilolmalar		
1.1	Alınmış digər əməliyyat gəlirləri	142.70	93.60
1.1.1	Ödənilmiş digər əməliyyat xərcləri	- 1 075.20	- 748.42
2	Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vasitələrinin hərəkəti	3 165.11	9 701.63
2.1	Əməliyyat aktivlərindən xalis artım/azalma	- 6 681.94	- 3 545.30
2.1.1	Banklara verilmiş kreditlərdə və depozitlərdə xalis artım (azalma)	-	-
2.1.2	Müştərilərə verilmiş kreditlərdə xalis artım (azalma)	- 9 883.43	- 6 682.36
2.1.3	Digər aktivlərdə xalis artım (azalma)	3 201.48	3 137.07
2.2	Əməliyyat öhdəliklərindən xalis artım/azalma	9 847.05	13 246.93
2.2.1	Banklardan və digər maliyyə təşkilatlarından calb olunan depozitlər üzrə xalis artım (azalma)	4 069.88	- 3 780.49
2.2.2	Mərkəzi Bank üzrə öhdəliklərdə xalis artım (azalma)	-	-
2.2.3	Müştərilərin depozitləri və cari hesablarında xalis artım (azalma)	8 531.36	19 414.40
2.2.4	Digər öhdəliklərdə xalis artım (azalma)	- 2 754.19	- 2 386.98
3	Mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vasitələrinin hərəkəti	3 641.88	9 765.90
3.1	Ödənilmiş mənfəət vergisi	-	-
4	Əməliyyat fəaliyyəti ilə əlaqədar gənərsiya/istifadə edilən xalis pul vasitələri	3 641.88	9 765.90
5	İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vasitələrinin hərəkəti	- 4 321.40	- 4 266.10
5.1	Əmlak və avadanlıqların alınması və avans ödənişləri	- 4 319.02	- 4 261.97
5.2	Əmlak və avadanlıqların satılmasından daxilolmalar		
5.3	Qeyri-maddi aktivlərin alınması	-2.38	4.12
5.4	Qeyri-maddi aktivlərin satılmasından daxilolmalar		
5.5	Alınmış dividendlər		
5.6	Satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızlarının satılması və geri alınması		
5.7	Digər		

6	İnvestisiya fəaliyyəti ilə əlaqədar generasiya/istifadə olunan pul vasaitlərinin hərəkəti	4 321.40	4 266.10
7	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vasaitlərinin hərəkəti	-	-
7.1	Digər borc öhdəliklərinin əldə olunması		
7.2	Digər borc öhdəliklərinin ödənilməsi		
7.3	Subordinasiya borclarının əldə olunması		
7.4	Subordinasiya borclarının ödənilməsi		
7.5	Səhmdar kapitalının buraxılmasından daxilolmalar		
7.6	Digər maliyyə öhdəliklərinin colb edilməsi (ödənilməsi)		
8	Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar yaradılan/istifadə olunan pul vasaitləri	-	-
9	Dövrün əvvəlinə pul vasaitləri və pul vasaitlərinin ekvivalentləri	20 857.58	20 857.58
10	Pul vasaitləri və pul vasaitlərinin ekvivalentlərində xalis artma/azalma	679.52	5 499.80
11	Məzənnə dəyişikliyinə pul vasaitləri və pul vasaitlərinin ekvivalentlərinə təsiri	325.74	173.07
12	Dövrün sonuna pul vasaitləri və pul vasaitlərinin ekvivalentləri	19 852.32	26 184.31

4. Kapital strukturunda dəyişikliklər haqqında hesabat

min manatla		
1	1.1 dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	62 849.43
1.1	adi səhmlər (tam ödənilmiş paylar)	64 910.09
1.2	qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	
1.3	səhmlərin emissiyasından əmələ gələn olavə vasait	
1.4	bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	- 2 060.66
1.4.1	avvalkı illərin mənfəəti (zərəri)	- 2 060.66
1.4.2	(qis) cari illin zərəri	-
1.4.3	kapital ehtiyatları (fondları)	-
1.5	digər	
2	I dərəcəli kapitaldan tutulmalar	132.83
3	Tutulmalardan sonra I dərəcəli kapital (1 - 2)	62 716.60
4	II dərəcəli kapital	2 694.40
5	Məcmu kapital (3+4)	65 411.01
6	Məcmu kapitaldan tutulmalar:	100.00
7	Tutulmalardan sonra məcmu kapital (5-6)	65 311.01
8	Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər	197 851.99
	faizlə	
9	I dərəcəli kapitalın adekvatlıq əmsalı (3/8) x 100	31.70
10	Məcmu kapitalın adekvatlıq əmsalı (7/8) x 100	33.01

5. Bank risklərinin idarə edilməsi barədə məlumat

5.1. Kredit riski

1.1 Kredit portfelinin keyfiyyəti

Kredit portfelinin sektorlar üzrə bölgüsü		Cəmi	Əsas məbləğ üzrə borc											
			Cari	Vaxtı keçmiş günlər										
				1-30 gün	31-60 gün	61-90 gün	91-120 gün	121-150 gün	151-180 gün	181-210 gün	211-240 gün	241-270 gün	271-300 gün	301-330 gün
Kredit portfli, o cümlədən	202 984.06	88 137.23	2 725.43	1 679.07	437.31	989.52	302.61	350.53	209.70	31.17	0.10	223.40	-	-
-Biznes	132 293.01	22 886.79	984.23	490.56	197.24	500.00	-	-	0.00	-	-	223.40	-	-
-İstehlak	2 488.17	1 228.58	175.50	34.42	-	105.00	-	-	153.40	0.82	0.10	-	-	-
-Daşınmaz əmlak	68 202.87	64 021.86	1 565.70	1 154.10	240.07	384.52	302.61	350.53	56.30	30.36	-	-	-	-
-Digər kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-

1.2 Kreditlərin təminat üzrə bölgüsü

Kredit portfelinin sektorlar üzrə bölgüsü		Cəmi	min manatla						
			Təminatızsız	Nəğd vasaitlə təminat olunan	Qızıl təminatlı	Daşınmaz əmlakla təminat olunan	Daşınmaz əmlakla təminat olunan	Qarantiyalar ilə təminat olunan	Kredit töərəmə alətləri ilə təminat olunan
Kredit portfli, o cümlədən	202 984.06	20 944.27	14 177.68	53.69	155 652.86	12 192.88	62.66		
-Biznes	132 293.01	30 851.84	-	-	87 058.88	14 324.97	57.33		
-İstehlak	2 488.17	1 088.35	807.64	16.81	391.11	178.93	5.33		
-Daşınmaz əmlak	68 202.87	11 095.91	13 370.04	36.88	68 202.87	2 311.02	-		
-Digər kreditlər	-	-	-	-	-	-	-		

5.2. Likvidlik riski

Ödəniş müddətinin bitməsinə qalan günlər		min manatla											
		Anı	1 - 7 gün	8-30 gün	31-60 gün	61-90 gün	3-6 ay	6 ay- 9 ay	9 ay-1 il	1-2 il	2-5 il	5 ildən çox	Ümumi
1	Aktivlər	22 181.74	2 177.44	10 235.11	707.99	5 355.04	919.28	799.94	932.07	5 879.02	7 221.71	199 788.82	256 198.16
1.1	Nəğd pul və ekvivalentləri	19 229.79	-									622.52	19 852.32
1.2	Qiymətli kağızlar	-										-	-
1.3	Müştərilərə verilmiş kreditlər (xalis)	2 951.95	2 177.44	10 235.11	707.99	5 355.04	919.28	799.94	932.07	5 879.02	7 221.71	165 804.50	202 984.06
1.4	Kredit təşkilatına və digər maliyyə institutlarına verilmiş kreditlər (xalis)	-										-	-
1.5	Qısamüddətli maliyyə alətləri	-										-	-
1.6	Törəmə maliyyə alətləri	-										-	-
1.7	Bankın depozitləri	-										-	-
1.8	Digər maliyyə aktivlər	-										-	-
2	Öhdəliklər	40 790.70	8 601.53	23 233.10	1 959.59	4 714.67	21 840.52	6 380.78	12 893.33	3 028.80	15 032.26	117 682.88	256 158.16
2.1	ARMB və dövlət təşkilatlarının banka qarşı tələbləri	-	-	-	-	-	-	-	5 500.00	-	-	-	5 500.00
2.2	Kredit təşkilatları və digər maliyyə institutlarından colb edilmiş vasaitlər	5 000.00	242.05	30.50	271.70	1 947.81	2 641.92	821.24	1 068.91	3 028.80	8 572.26	52 139.04	75 764.23
2.3	Müştərilərin depozitləri:	29 428.93	8 359.49	23 202.60	1 687.89	2 766.86	19 198.60	5 559.53	6 324.42	-	6 460.00	-	102 988.32
2.3.1	a) tələbi depozitlər	28 517.96	-	-	-	-	-	-	-	-	-	-	28 517.96
2.3.2	b) müddətli depozitlər	910.97	8 359.49	23 202.60	1 687.89	2 766.86	19 198.60	5 559.53	6 324.42	-	6 460.00	-	74 470.36
2.4	Subordinasiya öhdəlikləri	-	-	-	-	-	-	-	-	-	-	-	-
2.5	Borc qiymətli kağızları	-	-	-	-	-	-	-	-	-	-	-	-
2.6	Digər maliyyə öhdəliklər	6 361.77	-	-	-	-	-	-	-	-	-	65 543.84	71 905.61
3	Likvidlik "qəpi"	- 18 608.96	- 6 424.10	- 12 997.99	- 1 251.60	640.37	- 20 921.23	- 5 580.84	- 11 961.26	2 850.22	- 7 810.54	82 105.94	40.00

5.3. Valyuta riski

Maliyyə aktivləri və öhdəlikləri		min manatla			
		Cəmi	AZN	ABŞ Dolları	Avro
1	Aktivlər	256 198.16	220 556.51	26 689.63	8 776.69
1.1	Nəğd və nəğd pul ekvivalentləri	19 852.32	5 564.65	10 042.63	4 070.94
1.2	Qiymətli kağızlar	-	-	-	-
1.3	Müştərilərə verilmiş kreditlər	178 584.47	159 589.71	14 330.18	4 664.57
1.4	Kredit təşkilatlarına və digər maliyyə institutlarına verilmiş kreditlər	3 728.79	3 728.79	-	-
1.5	Törəmə maliyyə alətləri	-	-	-	-
1.6	Qısa müddətli maliyyə alətləri	-	-	-	-
1.7	Əsas vasaitlər	14 779.67	14 779.67	-	-
1.8	Digər aktivlər	39 252.92	36 893.69	2 316.82	41.17
2	Öhdəliklər	190 654.33	154 850.79	31 330.80	4 469.95
2.1	Mərkəzi Bank və dövlət təşkilatlarının banka qarşı tələbləri	5 500.00	5 500.00	-	-
2.2	Kredit təşkilatları və digər maliyyə institutlarından colb edilmiş vasaitlər	75 764.23	75 764.23	-	-
2.3	Müştərilərin depozitləri	103 028.32	67 836.12	30 723.75	4 467.55
2.3.1	a) tələbi depozitlər	28 517.96	21 656.00	2 638.62	4 222.42
2.3.2	b) müddətli depozitlər	74 510.36	46 180.11	28 085.13	245.12
2.4	Subordinasiya öhdəlikləri	-	-	-	-
2.5	Borc qiymətli kağızları	-	-	-	-
2.6	Digər öhdəliklər	6 361.77	5 750.44	607.06	2.40
3	Açıq valyuta müvəqqəti əmsalı	faizlə	-	-	-
3.1	Sərbəst dövrəli valyutalar üzrə məcmu AVM	-8.23%	-	-8.21%	5.68%
3.2	Qapalı valyuta üzrə məcmu AVM	0.17%	-	-	0.17%
3.3	Qiymətli metallar üzrə AVM	-	-	-	-
3.4	Məcmu AVM	-8.06%	-	-8.21%	5.68%

5.4. Faiz riski		
		min manatla
1	Faiz dərəcəsinə görə cəmi aktivlər	202 984.06
1.1	0-3 ay	21 427.53
1.2	3-6 ay	919.28
1.3	6-12 ay	1 732.00
1.4	12-24 ay	5 879.02
1.5	24-36 ay	1 731.92
1.6	36 aydan yuxarı	171 294.30
2	Faiz dərəcəsinə həssas cəmi öhdəliklər	155 774.59
2.1	0-3 ay	44 419.87
2.2	3-6 ay	21 840.52
2.3	6-12 ay	19 274.10
2.4	12-24 ay	3 028.80
2.5	24-36 ay	7 498.92
2.6	36 aydan yuxarı	59 712.38
3	"Qəp"	47 209.46
3.1	0-3 ay	22 992.34
3.2	3-6 ay	20 921.23
3.3	6-12 ay	17 542.10
3.4	12-24 ay	2 850.22
3.5	24-36 ay	5 767.00
3.6	36 aydan yuxarı	111 581.92

CƏDVƏL A 2 - KAPİTAL DƏYİŞMƏLƏRİ

(min manatla)

Kapital Dəyişmələri	İlin əvvəlinə qədər	Markəzi Bankla güdürülmüş dəqiqləşdirilmiş kumulyativ düzəlişlər	Müddət ərzində dəyişikliklər	Müddətin sonuna qədər
1	3	4	5	6
1. Adı Səhmlər	64 910.09	-	-	64 910.09
2. Müddətsiz İmtiyazlı Səhmlər				-
3. Gəriyə alınmış adı səhmlər				-
4. Gəriyə alınmış müddətsiz imtiyazlı səhmlər				-
5. Adı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
6. Müddətsiz İmtiyazlı səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq				-
7. Dividendlər	X	X	-	-
a) ödənilmiş adı səhmlər üzrə olan olunmuş dividendlər	X	X		-
b) ödənilmiş müddətsiz imtiyazlı səhmlər üzrə olan olunmuş dividendlər	X	X		-
8. Bölişdürülməmiş xalis mənfəət (zərər)	- 4 642.51	-	2 173.82	- 2 468.69
a) Övvəlki illərin xalis mənfəəti (zərəri)	- 2 060.66	-	-	- 2 060.66
b) Cari ilin xalis mənfəəti (zərəri)	X	X	2 173.82	2 173.82
c) Kapital əhəyatları				
9. Ümumi əhəyatlar	1 076.27	-	858.39	1 934.66
a) kreditlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adı	2 170.21	-	51.67	2 221.88
b) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adı əhəyatlar	57.91	-	15.85	73.77
c) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi	-	-	-	-
d) digər ümumi əhəyatlar	-	-	-	-
10. Cəmi kapital	65 077.56	-	466.28	65 543.84

CƏDVƏL A 4. SEÇİLMİŞ BALANSDANKƏNAR MADDƏLƏR HESABATI
A. BALANSDANKƏNAR ÖHDƏLİKLƏR

(min manatla)

ÖHDƏLİKLƏR	Cəmi	Xarici valyutada (2-ci sütundan)	Bankın hesablarında girov qoyulmuş vəsaitlərlə təmin olunmuş hissə (2-ci sütundan)
1	2	3	4
1. Kredit alətləri, cəmi	3 881.16	1 290.74	1 706.96
a) Kredit öhdəlikləri	-	-	-
b) İstifadə olunmamış kredit xətləri	3 881.16	1 290.74	1 706.96
c) Qiymətli kağızlar və xarici valyuta istisna olmaqla, aktivlərin alınması üzrə öhdəliklər	-	-	-
d) Digər öhdəliklər	-	-	-
2. Qarantivlər və bu qəbildən olan öhdəliklər, cəmi	3 080.56	850.00	121.01
a) Qarantivlər	3 080.56	850.00	121.01
b) Bu qəbildən olan digər öhdəliklər	-	-	-
3. Akkreditivlər, cəmi	-	-	-
a) "Standby" akkreditivlər	-	-	-
b) Sənədi akkreditivlər	-	-	-
4. Xarici valyuta müqavilələri üzrə təshhüdlər, cəmi	-	-	-
a) Spot müqavilələri əsasında	-	-	-
a1) alqı	-	-	-
a2) satqı	-	-	-
5. Törəmə maliyyə alətləri üzrə təshhüdlər	-	-	-
a) Forvard və fyuçers müqavilələri əsasında	-	-	-
a1) alqı	-	-	-
a2) satqı	-	-	-
b) Swap müqavilələri əsasında	-	-	-
b1) alqı	-	-	-
b2) satqı	-	-	-
c) Opsion müqavilələri əsasında	-	-	-
c1) alqı	-	-	-
c2) satqı	-	-	-
d) Digər törəmə maliyyə alətləri əsasında	-	-	-
d1) alqı	-	-	-
d2) satqı	-	-	-
6. Qiymətli kağızlar alınması/satılması üzrə təshhüdlər	-	-	-
a) alqı	-	-	-
b) satqı	-	-	-
7. Digər maliyyə alətlərinin və ya əmtəələrin alınması/satılması üzrə təshhüdlər	-	-	-
a) alqı	-	-	-
b) satqı	-	-	-
8. Digər balansdankənar öhdəliklər	-	-	-

BS-3.1. REQİONLAR ÜZRƏ KREDITLƏR

	Cəmi:	Cəmi kredit qoyuluşlarından vaxtı keçmis
Cəmi:	202 984.06	117 171.40
a cəmiədən şəhər və rayonlar üzrə:	-	-
Bakı şəhəri	187 832.96	111 882.80
Səki	-	-
Abseron	10 285.80	201.90
Lankaran	-	-
Zaqatala	-	-
Qax	-	-
Mingəçevir şəhəri	-	-
Füzuli	-	-
Sumqayıt şəhəri	4 676.00	36.70
Quba	-	-
Sabran	129.30	-
Naxçıvan şəhəri	-	-
Ağcabədi	-	-
Səməra	-	-
Masallı	-	-
Beyləqan	-	-
Tovuz	-	-
Bələkən	-	-
Sankar	-	-
Ağdas	-	-
Ağsu	60.00	-
Tartar	-	-
Ucar	-	-
Kələmbək	-	-
İmişli	-	-
Saifli	-	-
Salyan	-	-
Cəbrayıl	-	-
Yardimli	-	-
Astara	-	-
Göyçay	-	-
Sarıx	-	-
Gəncə şəhəri	-	-

CƏDVƏL A 14 - Kreditlərin İQTİSADİYYATIN SƏHƏLƏRİ ÜZRƏ TƏHLİLİ

A. AKTİVLƏR			
Səhələrin təsnifatı	Kreditlər və lizinqlər		Ümumi məbləğ
	Məlli valyuta	Xarici valyuta	
1	2	3	4
1. Mədən çıxarma sənayesi	-	-	-
2. Emlək sənayesi	100.00	102.00	202.00
3. Elektrik enerjisi və Qazın istehsalı	-	-	-
4. Sənayenin digər sahələri	0.83	-	0.83
5. Kənd təsərrüfatı	15 004.39	4 931.00	19 935.39
6. Tikinti sahəsi	87 578.34	19 505.95	107 084.29
7. Nəqliyyat	-	850.00	850.00
8. İnformasiya və Rabitə	-	-	-
9. Ticarət sahəsi	5 414.36	831.19	6 245.55
10. Digər qeyri-istehsal və xidmət sahələri	323.17	-	323.17
11. Bank sistemi	-	-	-
12. Digər maliyyə institutları	4 132.50	-	4 132.50
13. Mərkəzi idarəetmə orqanları	-	-	-
14. Bələdiyyələr	-	-	-
15. İctimai təşkilatlar	100.00	-	100.00
16. Fiziki şəxslər (istehlak və ipoteka)	69 552.94	1 519.10	71 072.04
17. Digər sahələr	-	-	-
18. Yekun	182 206.53	27 739.24	209 945.77

CƏDVƏL A 17 - A. İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)		
Normativin adı və təsviri	Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1	2	3
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin maksimum həddi	XXX	XXX
a) təminatlı kredit tələbi üzrə (%)	maks. 25%	16.44
b) təminatsız kredit tələbi üzrə (%)	maks. 10%	9.09
c) təminatlı və təminatsız məcmu kredit tələbi üzrə (%)	maks. 25%	16.44
d) Azərbaycan Respublikasında fəaliyyət göstərən bank, habelə beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident bankın kredit tələbi üzrə (%)	maks. 20%	-
e) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı üzrə (%)	maks. 15%	-
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum həddi	XXX	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 7%	6.10
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələblərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 30%	6.59
2. Bankın in kreditlərinin bankın I dərəcəli kapitalına nisbəti (%)	maks. 8 dəfə	1.26
3. Banka aidyyətli olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti (%)	maks. 20%	10.51
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	maks. 10%	7.55
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	maks. 3%	0.53
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qeyd olunan məbləğ dividentlər	XXX	XXX
a) bir digər hüquqi şəxsin kapitalında iştirakın bankın məcmu kapitalına nisbəti (%)	maks. 10%	0.15
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın məcmu kapitalına nisbəti (%)	maks. 40%	0.15
5. Anı likvidlik əmsali (%)	min. 30%	47.18
6. I dərəcəli kapitalın adekvatlıq əmsali (%)	min. 5%	31.70
7. Məcmu kapitalın adekvatlıq əmsali (%)	min. 5.5%	33.01
8. Leverage əmsali (%)	min. 10%	24.00
9. Sərbəst döüorli valyuta üzrə məcmu açıq valyuta müvəqə	maks. 20%	- 8.23
10. Qapalı valyuta üzrə məcmu açıq valyuta müvəqeyi (%)	maks. 15%	0.17
11. Minimum məcmu kapital tələbi (min. AZN)	50 000	65 311.01
12. 30.11.2019-cu il tarixdən sonra verilən və ya restrukturizasiya edilən müddəti 7 (yeddi) ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum həddi	max 0.1%	-

B. İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min manatla)	
1	2
1.1 Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit tələblərinin maksimum məbləği	XXX
a) təminatlı kredit tələbi	10 311.79
b) təminatsız kredit tələbi	5 700.00
c) təminatlı və təminatsız məcmu kredit tələbləri üzrə	10 311.79
d) Azərbaycan Respublikasında fəaliyyət göstərən bank, habelə beynəlxalq reyting agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinginə malik qeyri-rezident bankın kredit tələbi	-
e) sistem əhəmiyyətli bankın digər sistem əhəmiyyətli bank üzrə kredit riskinin miqdarı	-
1.2 Qeyri-bank maliyyə təşkilatı üzrə kredit risklərinin maksimum məbləği	XXX
a) bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbinin bankın I dərəcəli kapitalına nisbəti (%)	3 827.50
b) qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələbləri	4 132.50
2. Bankın in kreditlərinin cəmi	78 719.43
3. Banka aidyyətli olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	6 865.45
a) onlar hüquqi şəxs olduqda (birinə)	4 931.00
b) onlar fiziki şəxs olduqda (birinə)	345.86
3.1. Məqsədli çətiyyatlar exımlaqla aidyyətli şəxslərə verilmiş kreditlər	6 523.44
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) investisiyaların maksimum məbləği	XXX
a) bir hüquqi şəxsin kapitalına investisiya	100.00
b) digər hüquqi şəxslərin kapitallarına məcmu investisiyalar	100.00
5. Sərbəst döüorli valyuta üzrə məcmu açıq valyuta müvəqeyi məbləği	- 5 372.41
6. Qapalı valyuta üzrə məcmu açıq valyuta müvəqeyi məbləği	109.31
7. Leverage əmsalının hesablanmasında məxrəcdə nəzərdənilən məbləği	-
8. 30.11.2019-cu il tarixdən sonra verilən və ya restrukturizasiya edilən müddəti 7 (yeddi) ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum məbləği	-

ROA	0.16%
ROE	0.61%
Səhmdar kapitalının gəlirliyi	0.61%
Vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi	112 121.40 55.2%
Kreditlər üzrə yaradılmış adi çətiyyatların məbləği və kredit portfelinə nisbəti	1 848.50 0.9%
Kreditlər üzrə yaradılmış məqsədli çətiyyatların məbləği və kredit portfelinə nisbəti	20 670.80 10.2%